



Vergi və hüquq yenilikləri

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istərdik:

- İnzibati Xətalər Məcəlləsinə yeni dəyişikliklər edilib
- Borclu üzərinə qoyulan məhdudiyyətlər və onların icrası ilə bağlı dəyişikliklər
- Ali Məhkəmənin inzibati orqanın rəsmi məktubları barədə Qərardadı
- Milli Məclis Vergi Məcəlləsinə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununa dəyişiklik etməyi nəzərdə tutur

İnzibati Xətalər Məcəlləsinə yeni dəyişikliklər edilib

11 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişikliklər ("Dəyişikliklər") edilməşdir.

Əməyin mühafizəsi ilə bağlı yeni inzibati sanksiyalar

I. İşçinin iş vaxtından artıq işlərə cəlb edilməsi ilə bağlı pozuntu

İşəgötürənlər əmək qanunvericiliyinin tələblərini pozmaqla işçini iş vaxtından artıq işlərə cəlb etməsinə görə 500 AZN-dən 1000 AZN-dək məbləğdə cərimə edilir.

II. İcbari sığorta təminatı

İşəgötürənlər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları üzrə icbari sığortanın təmin etməməsi və tələb olunan sığorta müqaviləsini bağlamamasına görə 5000 AZN məbləğində cərimə edilir.

Bundan başqa, işəgötürən bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Hüquqi şəxsin benefisiar mülkiyyətçi məlumatları ilə bağlı yeni inzibati sanksiyalar

I. Hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatların təqdim edilməməsi

Hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları müəyyən edilmiş hallarda və qaydada dövlət qeydiyyat orqanına təqdim etməyən hüquqi şəxslər 2500 AZN-dən 3000 AZN-dək məbləğdə cərimə edilir.

II. Hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə sənədlərin təqdim edilməməsi

Hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı təsdiqedic sənədləri qanunvericiliklə müəyyən edilmiş müddət ərzində dövlət qeydiyyat orqanına təqdim etməyən hüquqi şəxslər 2500 AZN-dən 3000 AZN-dək məbləğdə cərimə edilir.

III. Benefisiar mülkiyyətçinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik barədə məlumatlandırılmaması

Benefisiar mülkiyyətçinin özü barədə hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik edilməsi ilə bağlı hüquqi şəxs tərəfindən məlumatlandırılmamasına görə hüquqi şəxslər 500 AZN-dən 700 AZN-dək məbləğdə cərimə edilir.

Bu Dəyişikliklər 30 may 2025-ci il tarixində qüvvəyə minmişdir.

Borclu üzərinə qoyulan məhdudiyyətlər və onların icrası ilə bağlı dəyişikliklər

16 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər ("Dəyişikliklər") edilmişdir.

Borclu şəxs anlayışı genişləndirilərək yalnız fiziki şəxsləri deyil, həm də hüquqi şəxs kimi həmin hüquqi şəxsin icra orqanının rəhbərini əhatə edir.

Əlavə olaraq, icra məmurunun təqdimatı ilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edilə bilər. Bu qərardad qəbul olunduqdan sonra dərhal qüvvəyə minir. Həmçinin, həmin qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.

Bu müvəqqəti məhdudlaşdırma barədə məhkəmə qərardadı "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə dərhal "Elektron icra" informasiya sistemində ötürülür, həmin sistem vasitəsilə müvafiq dövlət orqanları məlumatlandırılır və borclunun qeydiyyatda olan mobil nömrəsinə SMS bildirişi göndərilir. Məhdudiyyətin tətbiqinə səbəb olan hallar aradan qalxdıqda bu barədə məlumat sistemdə yenilənir və borcluya müvafiq qaydada bildiriş göndərilir.

Bu Dəyişikliklər 5 iyun 2025-ci il tarixində qüvvəyə minmişdir.

Ali Məhkəmənin inzibati orqanın rəsmi məktubları barədə Qərardadı

13 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2, 57 və 59-cu maddələrinin tətbiqi zamanı inzibati aktın formasına dair Qərardad ("Qərardad") qəbul edilmişdir.

Qərardada əsasən, ayrıca yazılı inzibati akt qəbul edilməmiş olsa belə, inzibati orqanın rəsmi məktubu və ya digər rəsmi sənədi inzibati akt kimi qiymətləndirilə bilər. Bu sənəd maraqlı şəxslərə ünvanlanmış olmalıdır.

Rəsmi məktub və ya digər rəsmi sənəd aşağıdakı tələbləri aydın formada əhatə etməlidir:

- Orqanın qərar və ya tədbiri;
- Sənədin ünvanlandığı hüquqi və ya fiziki şəxslər;
- Nizama saldığı və ya həll etdiyi məsələlər.

Qərardad 12 may 2025-ci il tarixində dərc olunub.

Milli Məclis Vergi Məcəlləsinə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununa dəyişiklik etməyi nəzərdə tutur

23 may 2025-ci il tarixində Vergi Məcəlləsinə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununa dəyişikliklər edilməsi barədə Qanun Layihəsi ("Qanun Layihəsi") təklif edilib.

Qanun Layihəsinə əsasən, hüquqi şəxslərin təsis sənədlərinə və ya reyestr məlumatlarına edilən hər hansı dəyişiklik onun edildiyi tarixdən 15 gün müddətində dövlət qeydiyyatına alınmalıdır.

Bundan əlavə, vergi ödəyiciləri yaşayış yeri və ya vergi uçotu məlumatlarında dəyişikliklər barədə 15 gün müddətində vergi orqanına məlumat verməlidirlər.

Hazırda hər iki prosedur üçün 40 günlük müddət tətbiq edilir.

Həmçinin, Qanun Layihəsi müflisləşmə və iflas prosesində olan hüquqi şəxslərin qeydiyyatı ilə bağlı yeni qaydaları da əhatə edir. Əsas məqamlara aşağıdakılar daxildir:

- İflas prosesi məhkəmənin iştirakı olmadan başlandıqda, borclunun bu prosesə başlamaq haqqında qərarından sonra 15 gün müddətində dövlət reyestrinə ərizə təqdim edilməlidir.
- İflas prosesində məhkəmənin iştirakı tələb olunarsa, borclunun ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi və ya məhkəmənin borclunu müflis elan etməsi haqqında qərarından sonra 15 gün müddətində müraciət edilməlidir.
- İflas prosesi hüquqi şəxsin ləğvinə səbəb olmadıqda, prosesə xitam verildikdən sonra 15 gün ərzində iflas prosesinə xitam verilməsi faktı qeydə alınmalıdır.
- Hüquqi şəxs müflisləşmə ilə əlaqədar ləğv edildikdə, əmlak inzibatçısı məhkəmənin ləğv haqqında qərarını həmin qərar qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində dövlət reyestrinə təqdim etməlidir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Direktor, Hüquq xidmətinin rəhbəri, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilərə, əməkdaşlara, cəmiyyətə və planetimizə yeni faydalar təqdim etməklə və kapital bazarlarına inamı artırmaqla daha yaxşı iş dünyasını qurmağa çalışır.

Geniş məlumat bazası, süni intellekt və qabaqcıl texnologiyaların dəstəyi ilə əməkdaşlarımız müştərilərə gələcəyə inamla addımlamağa, bu günün və sabahın ən mühüm məsələlərinin həll yollarını tapmağa kömək edir.

EY şirkətinin mütəxəssisləri audit, konsalting, vergi, strategiya və əməliyyatlar daxil olmaqla fərqli sahələrdə çeşidli xidmətlər göstərirlər. Sənaye təcrübəsindən, qlobal miqyasda integrasiya olunmuş, multidissiplinar şəbəkədən və vahid ekosistemdə çalışan fərqli tərəfdaşlarımızın köməyindən faydalanaraq biz 150-dən çox ölkə və ərazilərdə xidmətlər təklif edirik.

Biz birlikdə gələcəyi formalaşdırmaq missiyamızı inamla yerinə yetiririk.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları [ey.com/privacy](https://www.ey.com/privacy) səhifəsində təqdim edilir. EY firmaları yerli qanunlarla qadağan olunduğu ərazilərdə hüquq xidmətləri göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: [ey.com](https://www.ey.com)

© 2025-ci il Ernst & Yanq Holdings (SiAyEs) Bi.Vi.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr yalnız məlumat məqsədilə hazırlanıb və uçot, vergi, hüquqi və ya digər peşəkar məsləhətin əvəzi kimi nəzərdə tutulmur. Konkret məsləhətlər almaq üçün məsləhətçilərə müraciət edin.

[ey.com/az](https://www.ey.com/az)